

[Azərbaycan trk ednlrin say artır](#)

Son illrd lk d ba vern iqtisadi proseslr nticsind sosial durum arladndan bir ox vtndalar mız xarici .lklr mhacirt edrk, yaay yerini dyidiriblr



ARANNEWS.com

Kimisi qanuni yolla miqrant kimi, kimisi d qeyri-qanuni ii kimi mxtlif lkld hyatlarn davam .etdirirlr

Tkc qarda lk Trkiyy tn il Azrbaycandan mhacirt ednlrin say 40 min nfr yaxndr. Onlardan 7300-dn oxu bu lk daimi mskunlab, yni hmilik gedib. Bu bard Trkiynin Miqrasiya Xidmtinin aqlad hesabatda deyilir. Hesabata sasn Trkiyd yaamaq icazsi alan xarici lk vtndalar n say 423 min nfr yaxndr. tn il Trkiyd yaamaq icazsi alanlarn say vvlki il nisbtl 9 faiz artb. Trkiyd yaamaq icazsi alanlar arasnda raq vtndalar birinci yerddir, onlarn say 56 min nfr yaxndr. Suriya vtndalar is 49 min nfr olmaqla ikinci yerddir. Azərbaycan vtndalar iraqllardan v suriyallardan sonra Trkiyd yaamaq icazsi alan xaricilr arasnda ncdır. Onlarn .say 39 min 200 nfr yaxndr

Hesabatda gstrilir ki, Trkiyy mhacirt edn Azərbaycan vtndalar ndan 7 min 377 nfri bu lk d aillri il birlikd uzunmddtli yaay icazsi alb. Bellinin sayna gr Azərbaycan vtndalar birinci yerddir. Azərbaycan d ednlrin 10 min 528 nfri is thsil almaq n yaay icazsi alb. Hesabatda gr 5 min 102 Azərbaycan vtnda Trkiydn “insani sbblrl v insan ticarti qurban kimi” .uzunmddtli yaamaq icazsi alb

2015-ci ilin statistikasna sasn, 1557 nfr Azərbaycan trk edrk daimi yaamaq n baqa lky gedib. Dvlt Statistika Komitsinin rsmi mlumatna gr, onlardan 1394 nfri MDB lkrlin, 163 nfri is digr xarici lkrl z tutub. 2015-ci ild 20 nfr AB-a, 17 nfr Almaniyaya, 52 nfr Belarusa, 1 nfr Estoniyaya, 17 nfr Grctana, 3 nfr srail, 482 nfr Qazaxstana, 10 nfr Qrzstana, 1 nfr Latviyaya, 9 nfr Moldovaya, 20 nfr zbkistana, 782 nfr Rusiyaya, 66 nfr Trkiyy, 17 nfr Trkmnistana, 22 nfr Ukraynaya, 38 nfr is digr lkrl gedib. 2010-2011-ci illrd is 4 min 359 .azrbaycanl lkni trk edib

UNCEF-in Azərbaycan trk edn vtndalarla bal hazrlad hesabatda gr 1990-c ild 7 min 217 nfr lkni trk edib ki, onlardan 3 min 535 kii, 3 min 681-i is qadn olub. 2000-ci ild is bu rqm bir az da artaraq 8 min 118 nfr olub ki onlardan 3 min 966-s kii, 4 min 151-i is qadn olub. 2010-cu ild is bu rqm 9 min 95 nfr olub ki, onlardan 4 min 510-u kii, 4 min 585-i is qadn olub. 2013-c ild is mumilikd Azərbaycan trk ednlrin say 9 min 413 nfr olub. tn illrdn frqli olaraq qeyd olunan dnmd Azərbaycan trk ednlr srasnda qadnlar stnlk tkil edib. Onlardan 4 min 736-s qadn, 4 min 678-i is kii olub. Qeyd olunan dvrlrd Azrbaycandan xaric immiqrant kimi gednlr srasnda hr halisi il yana knldrdn d axn olub. Faizlr 50-40 zrind dyiilib. Xsusn d 2000-ci ild lkni trk ednlr srasnda blglrd yaayanlar stnlk tkil edib. Qeyd olunan ild 51 faiz hr, 49 faiz is blglrd yaayan xslr lkni trk edib. Aqlanan hesabatda gstrilir ki, lkni trk etmk istynlr arasnda daha ox yal nsil stnlk tkil edib. 65 yadan yuxar olan xslr yaamaq n daha ox xarici lkrl z tutur. Hesabatda azrbaycanllarn daha ox z tutduu lkrl srasnda Rusiya, Ukrayna, Qazaxstan, Belarus v zbkistann ad qeyd olunub. 2013-c ildk Rusiyaya 175 048, Ukraynaya 41 933, Qazaxstana 20 272, Belarusa 15 582, zbkistana miqrant kimi gedn hmyerlirimizin say is 14 386 nfr olub. Azərbaycanllarn qeyri-qanuni yollarla, qaqn kimi getdiklri lkrl srasnda Almaniya stnlk tkil edib. Hesabatda gstrilir ki, lkmizd

.Almaniyaya gednlrin say 2012-ci ilin sonunadk 6 min 575 nfr olub

Thsil yolu il lkni trk ednlrin say 2013-c ilin sonunadk 5 min 275 nfr olub. Azrbaycanllar thsil almaq n daha ox mrcit etdiklri lklr srasnda Trkiy, ngiltr, imali rlandiya, Rusiya v Almaniyann ad hallanr. Qeyd olunan dvrd thsil almaq n Trkiyy 3 min 668, ngiltry v imali .rlandiyaya 445, AB-a 432, Almaniyaya 394, Grcstana is 336 nfr thsil almaq n gedib  
?Bs insanlarn lkni trk etmsinin sbbi ndir

qtisad ekspert Natiq Cfrli Bizimyol.info-ya aqlamasnda bildirdi ki, son iki ild mumi iqtisadi gstricilrin xeyli drcd ziflmsi, pul qazanmaq imkanlarnn mhdudlamas, iqtisadi aktivliyin azalmas, thsil v shiyy sahsind, daltsizlikl bal problemlr ox vacib sosial v huqi mslldir ki, bunlar insanlarn getmsin ox ciddi tsir gstrirlr: "nki insanlar doudan istyir ki, daha yax raitd yaaaya bilcklri yerlrd mskunlasnlar. Bu tbii hisdir. Azrbaycanda iqtisadi v sosial vziyyt grginldikc, daltl bal problem yaandqca, msln mhkmlrin daltsiz qrarlar, shiyy v thsill bal problemlr z hllini tapmadqca insanlar da tbii ki, baqa lkldr yaamaa stnlk verirlr. Son 2 ild bunun artmasnn sas sbbi iqtisadi aktivliyin ziflmsi v iqtisadi gstricilrin aa dmsi il baldr. Bu, isizliyin artmasna, glirlrin aa dmsin sbb olur. Son iki ild insanlarn hyat sviyyysi . "kifayt qdr aa db

Tbii ki, lkdn gednlr arasnda xsusi il gnclr sas yer tutur. Savadl kadrlarmzn lkni trk etmsi, ?lkdn "beyin axn"nn getmsi demk deyilmi

Ba nazirin mavini, li hmdov martda keiriln "Azrbaycanda Dayanql nki af Mqsdlrin nail olunmasnda elm v tdqiqatlarn rolu" adl panel mzakird deyib ki, 25-30 il vvl Azrbaycann ox dyrli mtxssislri xaric gedirdi, lakin stabillm olduqdan sonra onlarn ox hisssi geri qaydb. Ba nazirin mavini qeyd edib ki, slind, buna faci kimi baxmaq lazmdir: "Bunu alqlamaq mnasnda demirm. Amma gr mtxssislri daha yxsk maala hara is clb edirlrs, o adamlar da . "oraya hvsl gedirlrs, mn buna yxsk qiymt verirm

.hmdov deyib ki, gr bu hal bir axna evrilirs, lknin inki af baxmndan problem yaradarsa, hkumt bunun qarasn almaq n qabaqlayc tdbirlr grmlidir: "Dvlt bel mtxssislrin vtind ily . "bilmsi n onu dvt edn lkd olan raiti yaratmaldr

.hmdov bildirib ki, Azrbaycanda "beyin axn" byk miqyasda deyil: "Mahidlrimiz gstrir ki, "beyin axn" deyiln proses bizi narahat edn sviyyd deyil. Elm, thsil v yaradlqla mul olan insanlarn daha yax ilmlri n raitin yaradlmas dvltin borcudur. Bunun n mvafiq proqramlar nzrd tutulur. Bizim mqsdimiz odur ki, oxlu sayda intellektual indeksi yxsk olan insanlar yetidirk. Tbi ki, bunlarn bir hisssi xaric gedck. Bu, dnyann hr bir yerind var. Biz . "yetidirdiyimiz insanlarn Azrbaycan iqtisadiyyatna v cmiyytin fayda vermsi n almalyq

FacebookOdnoklassnikiGoogle+TelegramWhatsAppTwitter